

Mədəniyyət paytaxtımızda Zəfər qurultayı

“Çox sevindirici bir haldır ki, Şuşada Zəfər qurultayı keçirilib. Qurultay iştirakçıları Şuşaya Zəfər yolu ilə gediblər. Bu, həmçinin sülhə gedən yoldur. Mənim bir Azərbaycan vətəndaşı kimi sevincimin həddi-hüdudu yoxdur”. Bunu “Xalq qəzeti”nə açıqlamasında Xan Şuşinski Fondunun rəhbəri, ustad xanəndəimiz Xan Şuşinskinin qızı Bəyimxanım Verdiyeva–Cavanşırova deyib.



O bildirib ki, Dünya Azərbaycanlılarının V Qurultayının məhz Şuşa şəhərində keçirilməsi rəmzi mənə daşıyır: “Qurultayda dünyanın müxtəlif ölkələrindən 400-ə yaxın diaspor üzvü iştirak edib. Bu, çox əhəmiyyətli bir haldır. Qurultayın əsası 2001-ci ildə ulu

yaşadıqları ölkələrlə Azərbaycan arasında əlaqələrin daha da möhkəm qurulması üçün çox böyük işlər görüblər. Onu da qeyd etmək istədim ki, bu 44 günlük müharibə dövründə bütün Azərbaycan xalqı məskunlaşdıqları ölkədən asılı olmayaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək Azərbaycanın səsinə dünyaya çatdırdılar”.

Bəyimxanım Verdiyeva–Cavanşırovanın sözlərinə görə, belə əlamətdar tədbirin “Şuşa ili”ndə keçirilməsi mühüm hadisədir: “Bu tədbir Prezident İlham Əliyevin tapşırığı və şəxsi iştirakı, çıxışı ilə açıq elan olundu. Cənab Prezident öz nitqində çox vacib məqamlara toxunaraq, önəmli tapşırıqlar verdi ki, həmvətənlərimiz xaricdə öz fəaliyyətlərini bu tədbirdən sonra

daha da genişləndirəcəklər. Biz hamımız qarabağlıyıq, şuşalıyıq. Mən də öz növbəmdə bir qarabağlı, şuşalı olaraq, bütün qurultay iştirakçılarını ürəkdən təbrik edir, onlara uğurlar, nailiyyətlər arzu edirəm. Keçirilən Zəfər qurultayı ilə biz bir daha sübut etdik və göstərdik ki, hər bir azərbaycanlı bir yumruq kimi sıx birləşərək Vətənimizin, dövlətimizin, xalqımızın rifahı naminə əlindən gələni əsirgəmir, gələcəkdə də böyük nailiyyətlərə imza atacaqlar”.

***Şahxanım ƏLİZADƏ,
“Xalq qəzeti”***



öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümumillik lider həmin qurultayda çıxış edərkən bildirib ki, “Gün gələcək bu qurultay Şuşada və işğaldan azad edilmiş Azərbaycanımızın digər şəhərlərində keçiriləcək” həmçinin uzaqgörən ulu öndər Heydər Əliyev 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi tarixə salaraq, onları sanki həmrəyliyə, birliyə çağırırdı. 44 günlük Vətən savaşında xaricdə yaşayan azərbaycanlılar, diaspor fəalları öz fəaliyyətlərini daha da genişləndirmiş, diaspor təşkilatları sıx birləşərək, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından